



Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlili mövqeyinin müdafiə edilməsi

Dağılıq Qarabağ münaqişəsi etrafında son vəziyyətin təhlili indiki halda işgalçi Ermənistanda daha zəif bir duruma düşdüyünü üzə çıxarıır. Əvvəla, koronavirus pandemiyası bu ölkənin sosial-iqtisadi cəhətdən çöküşünü daha da sürətləndirdi. Ermənistanda iqtisadi durum artıq folakət həddində yaxınlaşır.

Bu halda əhalinin sosial üşyanlara qalxması belə istisna olunmur. Yaxın tezlikdə də müsbətə doğru nəyişə dəyişməsi göznlənilmir.

Siyasi sferada da vəziyyət gərgindir. Ölkədə əsas siyasi qüvvələr Nikol Paşinyanın iqtidarına qarşı birleşib, onu, lazımlaşdırma, yeni inqilabla hakimiyyətdən devirə biləcəkləri ilə hədələyirlər. Paşinyanın bu müxaliflərə qarşı repressiv metodları genişləndirməsi isə vəziyyəti daha da gərginləşdirir. Yaranmış vəziyyətdə xarici siyaset sahəsində də problemlərin dərinləşməsi özünü qabarık surətdə bürüze verir. Azərbaycan və Türkiye ilə heç bir əlaqəsi olmayan Ermənistanda Rusiya, İran, hətta Gürcüstanla da münasibətlərində ciddi problem yaşayır. Qərbi dövlətləri ilə də əlaqələrdə problemlər artır. Erməni analitik Argisti Kirivyan bu halda ölkəni ciddi çətinliklər gözlədiniyi vurğulayır və diqqəti ona yönəldir ki, ermənilər her dəfə inqilab edəndə pis vəziyyətdən sefilliyə düşürülərlər. "2018-ci il inqilabının istiqamətlərindən biri Ermənistandan xarici siyaset kursunu dəyişmək cəhdidi idi. Daha dəqiq desək, həmin an dönyanın yenidən bölgündürməsi neticəsində Qərb bəzi bölgələri, o cümlədən bu regionu tərk edəndə erməni xalqın hədəflərindən biri Rusiyani bu regiondan uzaqlaşdırmaq, digəri isə şəhər halı ilə əlaqəni dağıtmadıq olan qrupa dəstək vermək idi. Bu cəhd Rusiya və İranın öz güclərinin yüksək mərhələsində olduğunu, bizim isə keskin eniş mərhələsində olub, ciddi xarici dəstək almadığımız dənəmdə edilir. Bu komandanın xarici sponsorlarının hədəfi erməni xalqının himayəsi və ya onların təhlükəsizlik probleminin həlli deyil, hədəf sadəcə olaraq Rusiya və İran ermənilərin hesabına texribat yaratmaqdandır. Bunların ne ilə bitəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ümummülli fəlakət-dən qəcəmanın yeganə yolu hakimiyyətdən ya bilərkəndən, ya da savadsızlıqdan bu işə cəhd edənləri uzaqlaşdırmaqdır. Bizim həm də

öz təhlükəsizliyimizin təmin olunduğu regionda qüvvələr balansını pozmaq həqqimiz yoxdur. Əks halda bu balansın pozulmasının xarabaliqları altında qalacaq. Azərbaycan bu halda Qarabağ məsələsində istədiyinə çox əsaslıqla əldə edəcək". Diğer erməni politoloq Stepan Danielyan da məsələyə eyni prizmadan yanaşır. O bildirir ki, hadisələrin inkişaf axarı Ermənistandan əzilməsi ilə sonuclanacaq: "Xarici siyasetdə çoxsaylı səhvələr yol verilir. Məsələn, Ermənistən-Rusiya münasibətlərinin korlanmasının niyə edildiyini başa düşmək lazımdır". Onun sözlerinə görə, Nikol Paşinyanın Ermənistandan məraqlarına əsaslanmış şəkilde, xüsusən Rusiya hakimiyyətinin nəzərə alınması ilə yox, sərf öz marağınə əsaslanmış şəkildə siyaset yürüdü. Erməni politoloq qeyd edir ki, Rusiya Erməni Ermənistannıñə a



Bakı İrəvanı tam taqəfdən salır, üstəlik Ermənistanda geniş anti-Paşinyan ittifaqı...

lərindən sonra belə bir təessürat yaramırmı ki, təreflər fərqli mövzular qaldırır, fərqli məsələlərdən danışırlar? Onda bu cür danışqların mənası nadir? Əslində, mən hesab edirəm ki, təreflərin bir-birini başa düşmədiyini söyləmək doğru deyil. Hər halda, Ermənistən Azərbaycan ərazisinin 20 faizi işgal etdiyini yaxşı bilir, lakin bunu etiraf etmək istəmir. Rəsmi Bakı isə öz mövqeyini açıq şəkildə ortaya qoyur. Ermənistən tərəfi işgal etdiyi əraziləri mərhələli şəkildə tərk etməlidir. Burada hər şey hər kəsə aydındır.

Azərbaycan beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Rəsmi Bakının mövqeyi fundamentaldır. Ermənistən isə dialoqdan yayınır, Azərbaycan ərazilərinin işğaldən azad olunması vaxtını müzakirə etməkdən əkinir. Rəsmi İrəvan demaqoziya ilə məşğul olmayı üstün tutaraq, bu barede danışmaq istəmir. İşgal uzun müddətdir ki, davam edir. XXI əsrə 30 il özgə əraziləri işğaldə saxlamaq nonsensdir. Lakin bu na-baxmayaraq, İrəvan Qarabağ probleminin həlli ilə bağlı məsələləri müzakirə etmek istəmir.

Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmiş yeddi rayon və Dağılıq Qarabağ ərazisi var. Bu, əzəli Azərbaycan torpaqlarıdır. Məntiqli olardı ki, Ermənistən könüllü olaraq beş, ardınca iki işğal edilmiş rayonun ərazisini tərk etsin-

və Azərbaycanın razılığı ilə Ermənistənla Qarabağ arasındakı nəqliyyat dəhlizləri qurunub saxlansın (hərbi yox, mülki yüklerin daşınması şərtlə). Ardınca sülhmeramlıların, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zəmanəti ilə məcburi köçkünlərin, onların münaqişədən sonra doğulmuş ailə üzvlərinin doğma torpaqlarına geri qaytarılması həyata keçirilsin. Qanunsuz silahlı birleşmələr tərkislihə edilsin, Azərbaycan və Ermənistən icmalarının dinc yanaşı yaşaması təmin olunsun, sülhmeramlıların nəzarəti altında qanunverici orqanlara seçkiler keçirilsin, rəsmi Bakı tərefindən idarə edilməli olan diplomatiya və təhlükəsizlik məsələləri istisna olmaqla, əraziye maksimal muxtarlıyyət statusu verilsin. Bu, integrasiyanın "Honkonq modeli"dir və çox real sənaridir. Ermənistən öz əhalisinin təhlükəsizliyindən narahatırsa, hesab edirəm ki, Azərbaycan və qeyd etdiyim KTMT sülhmeramlıları azərbaycanlıların və ermənilərin birge yaşaması ilə bağlı məsələləri həll edə bilər. Bakının potensialı nəzərə alınaraq, bu ərazilərinin Azərbaycana qaytarılmasından sonra Qarabağdakı iqtisadi

vəziyyət dərhal yaxşılaşacaq. Ancaq təəssüf ki, biz Nikol Paşinyanın Qarabağ münaqişəsini həll etməkdə tam istəksiz olduğunu görürük. Bu, həm də Ermənistən baş nazirinin qərsəz mövqeyi ilə bağlıdır. Müxali-

fot onun kürsüsünü laxladır. Ermənistənla Qarabağ arasındakı nəqliyyat dəhlizləri qurunub saxlansın (hərbi yox, mülki yüklerin daşınması şərtlə). Ardınca sülhmeramlıların, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zəmanəti ilə məcburi köçkünlərin, onların münaqişədən sonra doğulmuş ailə üzvlərinin doğma torpaqlarına geri qaytarılması həyata keçirilsin. Qanunsuz silahlı birleşmələr tərkislihə edilsin, Azərbaycan və Ermənistən icmalarının dinc yanaşı yaşaması təmin olunsun, sülhmeramlıların nəzarəti altında qanunverici orqanlara seçkiler keçirilsin, rəsmi Bakı tərefindən idarə edilməli olan diplo-

mətədən imtinadır. Bir daha deyirəm, hər zaman beynəlxalq zəmanət ərzivəsində uyğun model tapmaq olar. Misal üçün, yerli idarəetmə və polis strukturu qurmaq. Bütün bunlar Dağılıq Qarabağın Azərbaycana integrasiya modelində gərginliyi aradan qaldırmağa kömək edəcək. Əsas olaraq "Honkonq modeli" və ya "Aland modeli" götürürlər bilər. İstək və xoş niyyətdən asılı olaraq hər şey mümkündür. Ancaq təəssüf ki, İrəvanın bunu istəmədiyi görülür. Bu mövqeyə nə bərəət qazandırmaq mümkünür, nə də onu başa düşmək". Bu durumda ekspert yeni Qarabağ savaşında Azərbaycanın tam haqlı tərəf olaraq istədiyi nəticəni də asanlıqla əldə edəcəyinin çox asan

olacağını bildirir. Elə erməni ekspert Gevorg Mirzoyan da "Vestnik Kavkaza" portalına müsahibəsində bildirir ki, Paşinyan ölkəni uğuruma yuvarlayır.

Onun sözlərinə görə, Ermənistən KTMT və Avrasiya ittifaqı çərçivəsində ciddi səhvələrə yol verib: "Prinsipcə, buraxılan yeni səhvler Rusiya-Ermənistən münasibətlərinin kəskinləşməsi, Moskvanın Paşinyana və onun siyasetinə münasibətde səbət kasasının daşması üçün sonuncu damla ola bilər. Paşinyan hakimiyyətə gəldikdən sonra isə Moskvaya qarşı ritorikanı tətikləməsi Kreml İrəvana tuşlanan "oxların" ucunu yenidən itiləməyə vadar edir. Bura Qarabağ məsəlesi də daxildir. İki ölkənin bir-birine qarşı kəskinləşən mübarizəsi informasiya platformalarında də amansız xarakter alır. Lakin iki ölkə arasında gərginləşən münasibətlər dənənən Paşinyan və onun komandasına qarşı yönələcək". Belə vəziyyətdə Ermənistən dənənən də zəifləməsi qəçiləzən sayılır və bu durumda İrəvanın Qarabağ məsələsində indiki siyasetini davam etdirməsi də böyük sual altına düşür. Bütün bunlar Azərbaycan tərəfindən də yaxşı sezilir və diqqətə izlənir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyiyle çap olunur.

ha çox zərər görəcək. Xarici işlər nazirinin son danışq-